

Abunə Müqaviləsi

Tarix [] [] [] [] [] [] [] []

Abunəçinin kodu _____



"Azercell Telekom" MMC
AZ1122, Azərbaycan Respublikası,
Bakı şəhəri, Tbilisi prospekti 149
Azercell Telefon Mərkəzi: *1111
Faks: (99450) 4932738
e-poçt: musherixidmetleri@azercell.com
www.azercell.com

No: [] [] [] [] [] [] [] [] [] []	SIM-kart No: _____
<input type="checkbox"/> Fakturalı Xətt	<input type="checkbox"/> Fakturasız Xətt (SimSim)
Tarif Paketi	
Cihazın markası: _____	Modeli: _____
Cihazın IMEI kodu: [] [] [] [] [] [] [] [] [] [] [] [] [] []	

Abunəçi: Fiziki şəxs

A.A.S.	Abunəçinin fərdi identifikasiya nömrəsi (FİN):		
Doğulduğu tarix:	Doğulduğu yer:		
Şəxsiyyət vəsiqəsi:	Seriyası:	Nömrəsi:	
Sənədi verən orqan:	Verilmə tarixi:		
Cinsi: kişi <input type="checkbox"/> qadın <input type="checkbox"/>	Vətəndaş <input type="checkbox"/> Vətəndaşlığı olmayan <input type="checkbox"/> Əcnəbi <input type="checkbox"/>		

Abunəçi: Hüquqi şəxs statusuna malik olan şəxslər

Tam adı, təşkilati-hüquqi forması	VÖEN
Rəhbər (A.A.S.)	Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin sənədinin nömrəsi:
Bank:	H/h:
Vəkalətli şəxs: (A.A.S.)	Etibarnamə №/tarixi

Ünvan	
İndeks	
Şəhər və ya rayon/qəsəbə/kənd	
Küçə/kvartal	
Ev/Mənzil	
Əlaqə Telefonu:	
Faks:	E-poçt:

Faktura	
E-poçt ünvanına göndərilsin <input type="checkbox"/>	E-poçt:
Faks nömrəsinə göndərilsin <input type="checkbox"/>	Faks:
Ünvanına göndərilsin <input type="checkbox"/>	Ünvan:
<input checked="" type="checkbox"/> İzahlı faktura	
Diler/Distribütör adı:	Ünvan:
Diler/Distribütör kodu: [] [] [] [] [] [] [] [] [] []	

<input type="checkbox"/>	Reklam xarakterli məlumatlar almaqdan imtina edirəm
<input type="checkbox"/>	Qeyd: Reklam xarakterli məlumatlardan imtina ediləndə reklam yayımlana bilər.

Müqaviləni qəbul edən şəxsin bilgileri	
Adı _____	Atasının adı _____ Soyadı _____ İmza _____
Şəxsiyyət vəsiqəsi № _____	Telefon _____ Möhür yeri _____
"Mən bu Müqavilə ilə bağlı sifarişin və Abunəçi haqqında daxil edilmiş məlumatların doğruluğunu təsdiqləyir və məlumatlarda yol verilmiş qüsurlara və yanlışlığa görə məsuliyyətimi qəbul edirəm"	

ABUNƏ MÜQAVİLƏSİ

Bu Abunə Müqaviləsi (bundan sonra "Müqavilə") Azərbaycan Respublikasında, "Azercell Telekom" MMC (bundan sonra "AZERCELL") ilə "Abunəçi" (fiziki və ya hüquqi şəxs) arasında bağlanmışdır.

1.ƏSAS ANLAYIŞLAR

1.1. Müqavilədə istifadə olunan sözlərin və yaxud söz birləşmələrinin mənası aşağıdakı kimi anlaşılmalıdır: "AZERCELL" xidmətləri – "AZERCELL" tərəfindən telekommunikasiya şəbəkəsi vasitəsilə təchiz edilən və vaxtaşırı olaraq, çeşidi "AZERCELL" tərəfindən Abunəçi qarşısında heç bir məsuliyyət daşmadan dəyişdirilə bilən telekommunikasiya xidmət növlərindən (həmçinin yeni nəsillə texnologiyaları da daxil olmaqla) hər hansı biri yaxud bir neçəsini;

Fakturasız Xətt sisteminə aid nömrə – Müvafiq sisteminə aid olan tarif paketlərinin xüsusiyyətləri nəzərə alınmaqla, faktura kəsilməsi ilə bağlı münasibətlər nəzərdə tutulmadan, nömrənin balansına yüklənən məbləğ vasitəsi ilə ödəmələr aparılmaqla xidmətlərdən istifadə imkanını verən nömrə;

Fakturalı Xətt sisteminə aid nömrə – Müvafiq sisteminə aid olan tarif paketlərinin xüsusiyyətləri nəzərə alınmaqla, sonradan ödəməklə və ya avans olaraq, nömrənin hesabına keçirilən pul vəsaiti müqabilində xidmətlərdən istifadə imkanını verən nömrə;

Aylıq Sabit Haqq – Xidmət növlərindən istifadəyə görə ödənilməli olan və dəyəri "AZERCELL" tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq öz mülahizəsinə əsasən müəyyənləşdirilərək "AZERCELL" Tariflərində göstərilən abunə haqqı və digər sabit ödəniş məbləği(lər);

Faktura dövrü – "AZERCELL" tərəfindən müəyyən edilmiş tarixləri əhatə edən müddət ərzində fakturada hesablanmış məbləğlə formalaşan dövr;

Tarif Paketi – "AZERCELL" xidmətlərinin bir və ya bir neçəsindən istifadə etmək üçün "AZERCELL" tərəfindən müəyyən edilən, dəyişdirilə və ləğv edilə bilən fərdi qiymət şərtləri;

İstifadə Qaydaları – "AZERCELL" tərəfindən birtərəfli qaydada müəyyən edilən və vaxtaşırı dəyişdirilə bilən, cihazların və telekommunikasiya şəbəkəsinin istismarı ilə əlaqədar olan, həmçinin konkret xidmət və ya bir neçə xidmətlər məcrasını özündə ehtis edən Abunəçi aid qaydalar;

SIM-kart – Abunəçinin eniyləşdirilməsi modulu olaraq telekommunikasiya şəbəkəsində işləməsi üçün cihazla yerləşdirilən və Abunəçi barədə məlumatları və şəxsi telefon kitabçası məlumatlarını daşıyan, habelə cihazla telekommunikasiya şəbəkəsinin digər elementləri arasında əlaqəni və Xidmətlərin göstərilməsini təmin edən kart;

SIM-kart paketi – SIM-kartın istifadəsinə dair Abunəçiyə təqdim edilən məlumatlar və SIM-kart təhlükəsizlik kodları (mas., PIN kod və s.);

Son Ödəmə Tarixi – "AZERCELL" in Abunəçiyə təqdim etdiyi hesab-faktura əsasında "AZERCELL" ə ödənilməli olan pul məbləğinin son ödəmə tarixi;

"AZERCELL" tarifləri – "AZERCELL" tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilən öz mülahizəsinə əsasən dəyişdirilə bilən, nömrədən istifadə ("AZERCELL" in müxtəlif Xidmətlərindən istifadələr daxil olmaqla) müqabilində "AZERCELL" ə Abunəçi tərəfindən müvafiq müddətlər daxilində ödənilməli olan pul məbləği və faizləri təsdiq edən toplu; **Xidmət haqqı** – "AZERCELL" xidmətlərinə görə "AZERCELL" tariflərində əks etdirilən və müvafiq müddət üçün qüvvədə olan tariflər əsasında Abunəçi tərəfindən ödənilən/ödənilməli olan pul vəsaiti.

2. MÜQAVİLƏNİN PREDMETİ

2.1. Bu Müqavilənin predmetini "AZERCELL" tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi (bundan sonra "xidmət"), "Abunəçi" tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Bu Müqavilənin müddəaları SIM-kart vasitəsilə təchiz edilən "AZERCELL" Xidmətlərinə və/ya SIM-kart paketi satılmasına şamil edilir.

2.2. Bu Müqavilənin şərtləri həm Fakturalı, həm də Fakturasız Xətt sistemlərində mövcud olan tarif paketlərinin xüsusiyyətlərinə müvafiq olaraq tədqiq edilir. Fərdi münasibətlər müəyyən edilən müddəaların Fakturalı və ya Fakturasız Xətt sistemində aidiyyəti müvafiq mətndə öz əksini tapır.

2.3. "AZERCELL" xidmətləri Azərbaycan Respublikasının qanunvericiliyinə, Bu Müqaviləyə və istifadə qaydalarına əsasən, Fakturalı Xətt və ya Fakturasız Xətt sistemlərində mövcud olan tarif paketlərinin xüsusiyyətlərinə uyğun olaraq göstərilir.

2.4. Tərəflər razılaşır ki, "AZERCELL" Abunəçiyə Bu Müqavilənin müddəalarına uyğun olaraq, Nömrəni istifadəyə verir, rabitə xəttini açır və xidmət göstərir. Abunəçi də öz növbəsində istifadəsinə olan (adına rəsmiləşdirilmiş) nömrədən "AZERCELL" in göstərdiyi Xidmətlərin müqabilində Bu Müqaviləyə uyğun olaraq xidmət haqqı və digər ödənişləri həyata keçirir. Xidmətlərdən (zəng, qısa mesaj, kodlar yığılmaqla və sair vasitələrdən) istifadə etməkə aparılan əməliyyatlar Abunəçi tərəfindən həyata keçirilməsi tələb edir.

2.5. Fakturalı Xətt sisteminə Abunəçi və "AZERCELL" arasında hesablaşmalar "AZERCELL" tərəfindən verilən hesab-faktura əsasında həyata keçirilir. Fakturasız Xətt sisteminə mövcud olan tarif paketlərindən isə Abunəçi və "AZERCELL" arasında hesablaşmalar nömrənin balansına yüklənən məbləğ əsasında xidmətlərdən istifadə müqabilində həyata keçirilir. Fakturasız Xətt sisteminə mövcud olan tarif paketləri çərçivəsində istifadə edilmiş xidmətlərə görə hesablanan haqq xidmətin xüsusiyyətlərindən, fors-major və sair hallardan asılı olaraq dərhal və ya sonradan hesablanaraq, nömrənin balansına yüklənmiş məbləğdən çıxıla bilər. Danışiq kartının növləri və dəyərlərindən asılı olaraq, nömrənin balansına yüklənmiş məbləğin istifadə müddəti "AZERCELL" tarifləri ilə müəyyən edilir. Danışiq kartlarından istifadə qaydaları (yuklenmə müddətləri və yeni məbləğ yukleme müddəti də daxil olmaqla) və müvafiq kartların dəyəri "AZERCELL" tərəfindən öz mülahizəsinə əsasən, sərbəst şəkildə müəyyənləşdirilir və vaxtaşırı olaraq dəyişdirilə bilər. İstifadə müddətləri SIM-kart paketində, "AZERCELL" tariflərində göstərilir və hər hansı digər reklam vasitəsi ilə də barədə məlumat təqdim edilə bilər.

2.6. Abunəçiyə verilən nömrə onun istifadəsində olur və Abunəçi həmin nömrəyə heç bir müliyyəti hüququna malik deyil.

2.7. Tərəflər razılaşır ki, "AZERCELL" xidmətlərinin qiymətləri "AZERCELL" tariflərinə uyğun müəyyən edilir. Tariflər "AZERCELL" tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müvafiq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən bir kütləvi informasiya vasitələri ("KIV") ilə Bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməkə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər.

2.8. Telekommunikasiya xidmətlərinin göstərilməsi müqabilində ödənilən vəsaitlərdən müxtəlif xidmət və malların alınması ilə əlaqədar Abunəçinin müəyyən etdiyi təyinat üzrə bank və sair təşkilatı vasitəsi ilə ödənişlərini həyata keçirilməsi üçün istifadə edilə bilər.

3. "AZERCELL" XİDMƏTLƏRİ

3.1. "AZERCELL" bu Müqaviləyə və istifadə qaydalarına müvafiq olaraq, zəruri təmir, profilaktik və təkmilləşdirme işləri aparılan günləri çıxmaq şərti ilə, hər gün bütün sutka ərzində fəsiləz xidmətlər göstərir. Tərəflər nəzərə alırlar ki, telekommunikasiya rabitəsi rədiosiğnallar vasitəsi ilə həyata keçiriləndən hər hansı kənar maneə mənbələri, o cümlədən binalardan, bitkilərdən, relyefdən və sair maneə mənbələrindən müdaxiləyə və arzu edilməz təsirlərə məruz qala bilər, həmçinin Abunəçinin cihazından da asılı olan hallar nəzərə alınmaqla, hər bir vaxt və hər yerdə (xüsusən də, maneələri yerləşdiyi ərazilərdə) keyfiyyətli və aramsız rabitəyə təminat verilmir. Qeyd edilən hallar ilə bağlı "AZERCELL" cavabdehlik daşıyır.

3.2. "AZERCELL" yalnız öz telekommunikasiya şəbəkəsində istifadə etdiyi vasitələrlə əlaqədar məsuliyyəti daşıyır. Xidmətlərin göstərilməsi üçün zəruri olan texniki vasitələri yalnız "AZERCELL" müəyyənləşdirir. "AZERCELL" tərəfindən təqdim edilən xidmətlərdən hər hansı birinin başqa operatorun/operatorların telekommunikasiya şəbəkəsi ilə əlaqəli şəkildə istifadəsi zamanı həmin xidmətlərin təsvir edildiyi kimi çalmasına təminat verilmir.

3.3. Abunəçi "AZERCELL" tərəfindən təklif olunan xidmətlərin hər hansı birindən və ya bir qismindən, Bu Müqaviləyə və seçiyli Tarif Paketinə uyğun olaraq, xidmət çəşidləri çərçivəsində, həmçinin Abunəçinin cihazının imkan verdiyi həddə, "AZERCELL" Tarifləri əsasında istifadə edə bilər. Abunəçi istifadə qaydalarına uyğun olaraq, "AZERCELL" tərəfindən təklif edilən ("AZERCELL" Tariflərində göstərilən) Tarif Paketlərindən hər hansı birini seçmək, seçilmiş Tarif Paketini müvafiq və başqa Tarif Paketi ilə əvəz etmək hüququna malikdir. Abunəçi istifadə etdiyi və ya istifadə etmədiyi Tarif Paketi, həmçinin bu və ya digər xidmətlər barədə məlumat əldə etmək hüququna malikdir.

3.4. Abunəçi, istifadə etdiyi cihazın yol verdiyi həddə, "AZERCELL" xidmətlərinin hər hansı birinin tədqiq edilməsinə və ya dayandırılmasına (fərdi qaydada təbii və ya dayandırılması qeyri-mümkün olan xidmətlər istisna olmaqla) istənilən zaman tələb edə bilər. Fakturasız Xətt sisteminə olan nömrənin Fakturalı Xətt sisteminə olan nömrə ilə əvəz edilməsi və ya qeriyyə (aksinə) keçid üçün, müvafiq xidmətlərin xüsusiyyətləri imkan verdiyi qədər, Abunəçi Müştəri Xidmətlərinə müraciət edə bilər. Bu zaman SIM-kart dəyişikliyi və sair tələb olunan digər xərclər Abunəçi tərəfindən ödənilir.

3.5. "AZERCELL" tərəfindən təqdim edilən xidmətlərin məhz təsvir edildiyi kimi həyata keçirilməsinə yalnız "AZERCELL" in telekommunikasiya şəbəkəsi daxilində təminat verilir. Zəngların müddətləri isə hesablanarkən cavab sığnali və zəng qəbul edən nömrədə göstərilən xidmətlərdən (faks, nömrəni avtomatik müəyyən edən cihazlar, Abunəçi olmadıqda öz əvəz edən və məlumatın ötürülməsini təmin edən qurğular, avtomatik cavab qurğusu ilə təchiz edilmiş avadanlıqlar, məlumat ötürən aparatlar və ya xidmətlər-modem, sms ismarışları mərkəzi, wap-poçt, səsli poçt terminalı və s.) asılı olaraq, rabitə əlaqəsi yaranmış hesab ediləcək və müvafiq xidmət haqqı hesablanmağa başlayacaqdır.

3.6. Abunəçiyə verilən PIN (şəxsi eniyləşdirme nömrəsi) və PUK (SIM-kart bağlanmaqla) məbləği və bəzən istifadə edilən kod kodları SIM-kart ilə bağlıdır. Bu kodlar gizli olduq üçün yalnız Abunəçi tərəfindən açılmalı və özündə saxlanılmalıdır. Həmin kodların hər hansı səbəbdən üçüncü şəxslərə məlum olmasından Abunəçiyə dəyər zərəri qəbul "AZERCELL" məsuliyyəti daşıyır.

3.7. Abunəçi haqqında məlumatların yalnız öz razılığı əsasında sorğu məlumat mənbələrində əks olunması təmin edilə bilər. Qanunvericilikdə nəzərdə tutulan hallarda Abunəçi barədə məlumatlardan hər hansı formada istifadə ilə bağlı "AZERCELL" heç bir məsuliyyəti daşıyır.

4. ÖDƏNİŞ ŞƏRTLƏRİ

Fakturalı Xətt sisteminə:

4.1. Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-faktura nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Ödəmələr "AZERCELL" in müvafiq ödəmə məntəqələrində və vasitələri ilə (o cümlədən, bank və poçtlaşdırma, ATM bankomatları, müvafiq ödəmə kartları, Internet ilə və s.) həyata keçirilir. "AZERCELL" öz mülahizəsinə əsasən nömrənin hesabına keçirilən məbləğin maksimal və minimal hədlərini müəyyən edə bilər.

4.2. Hesab-fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa, "AZERCELL" Abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi təbii edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdərində hesablanır. Gecikmə faizi ilə bağlı şərtlər "AZERCELL" tərəfindən müvafiq qaydada dəyişdirilə bilər.

4.3. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilməyə qədər "AZERCELL" tərəfindən davam etdirilir. Borca görə ləğv olunmuş nömrə, digər şəxsin istifadəsinə verilməyibsə, müvafiq borc (gecikmə faizi də daxil olmaqla) məbləği və "AZERCELL" tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq sərbəst müəyyənləşdirilən müvafiq barpa məbləği ödənildikdən sonra yenidən Abunəçi tərəfindən istifadə oluna bilər.

4.4. Bu Müqaviləyə əsasən göstərilən xidmətlər müqabilində hesablanmış abunədən haqq, gecikmə faizi ödənişləri istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, Əlavə Dəyər Vergisi təbii edilməklə müəyyənləşir. ƏDV

